

Sevil HƏSƏNOVA

**H.CAVİD YARADICILIĞINA PARTİYALIQ PRİNSİPİNDƏN
YANAŞMA
PEZİOME**

Творчество выдающегося деятеля истории печати Азербайджана всегда находилось в центре внимания. Основная цель научной статьи изучение его творчества. Именно в эти годы возрастает число статей и

рецензий о творчестве Г.Джавида. Именно в эти годы возрастает число статей и рецензий о творчестве Г.Джавида. Ему не раз предлагали, чтобы он создавал произведения в соответствии с идеологическими установками времени, но писатель был далек от этого. В 1920-1940-е годы литературный процесс в методологическом и идеологическом отношении развивался в соответствии с принципами социалистического реализма. Это был период, когда Г.Джавид наиболее часто подвергался нападкам со стороны литературной критики.

Ключевые слова: литературная критика, методологическое отношение, советский период, общественное содержание, литературный процесс

SUMMARY

One of the researcher-scientists is Huseyn Javid who has contributions in researching of Azerbaijani literature. In those years there were a lot of articles dealing with H.Javids creative work. Though he was invited for writings on ideological principles he refused this proposal. In the 1920-1940-s literary process in the methodological and ideological relations were developing in accordance with the principles of socialist realism. Those years H.Javid was one of the authors who was accused for his writings by critics. The authors of such kind of articles mainly were critics M.Huseyn, A.Nazim, H.Zeynally, M.Gulyev and others. Ides is the source of literary and artistic creativity, as well as publicity, its major branch.

Key words: literary criticism, methodological attitude, soviet period, social content, criticism

1920-ci ilin aprel çevrilişi nəticəsində ölkədə mətbuat, ədəbiyyat, mədəniyyət vahid ideologiyanın- əvvəl bolşevik, sonra kommunist ideologiyasının təbliğinə səfərər edilərək partiya sovet-mətbuatı, ədəbiyyatı sisteminin yaranma prosesi başladı.

İctimai-siyasi sistemin dəyişməsi, ədəbiyyata, mətbuata, mədəniyyətə yalnız partiyalılıq nəzəriyyəsindən yanaşı, ictimai amilin ön plana keçirilməsi ədəbi prosesin həm inkişafında, həm də dəyərləndirilməsində çox ciddi problemlər yaradı. Siyasi rejim təbliğatın bütün sahələri üzərində (xüsusən mətbuat və ədəbiyyatın) amansız nəzarət sistemi qoyaraq proletar ədəbiyyatı, mətbuatı uğrunda mübarizəni özünün ədəbi-mədəni siyasetinin baş xəttinə çevirdi.

Hər zaman elmi ictimaiyyətin diqqət mərkəzində olan romantik ədəbi məktəbin nümayəndəsi Hüseyin Cavid yaradıcılığına da hakim ideologiyanın vulqar-sosiooloji nöqtəyi-nəzərindən yanaşıldı. Ədəbin yaradıcılığı zamanın siyasi rejimin ideoloji tələblərini ödəmədiyi üçün mühakimə obyektiñə çevrildi. O, dövrün ədəbi prosesində qarşılardırmalar haqqında prof. B.Əhmədov yazır: “ədəbi prosesdəki qarşılardırmalar, fərqli nöqtəyi-nəzərlər, antimarksist düşüncə aşkarmasına özünü bürüzə verirdi” (4,47).

Bu sahəni tədqiq, təhlil ədərək öz ədəbi-elmi fikir və münasibətlərini bildirənlər arasında H.Cavid yaradıcılığına qarşı ikibəşli mövqe tutanlar da var idi. “Cavid həm humanistdir, həm “Türkçürd”, daha doğrusu pantürküstür, həm dinsizdir, həm də islamçıdır” (3, 166). Təbii bu fikirlər ideoloji mühitə, dövrə, zamana uyğun olaraq H.Cavid yaradıcılığına verilən qiymətdir. Elə bir zamanda ki, müsəlman aləmində Allah inkar edilir, məscidlər dağıdırılır, diniň bağılı mərasimlər qadağan qoyulurdu. Belə bir quruluşda təbii H.Cavid da belə təqdir edilməli idi.

Lakin zaman sübut etdi ki, ideoloji mühitə, zamana uyğun olaraq H.Cavid yaradıcılığını və şəxsiyyətini qiymətləndirmək düzgün deyil. Amma bu ona da əsas vermir ki, sovet dövründə xüsusən də 1920-30-cu illərdə H.Cavid haqqında yazılın bütün tədqiqat əsərlərində imtina edək. Prof. B.Əhmədov da bunun əlehina çıxaraq yazır ki: “Əlbətə, 20-30-cu illərin ədəbi təqnid və ədəbiyyatşünaslığının metodoloji cəhətdən bütünlükə səhv istiqamətdə getdiyini söyləmək də olmaz” (4, 236).

Nisbətən sağlam fikir bildirən mülliətlilərin əsərlərini oxuya-oxuya, onlardan öyrənə-öyrənə fikir söylemək, qənaətləri hasil etməyə çalışmaq lazımdır. Lakin bu da bir faktdır ki, yenidən müstəqilliyinizin əldə edilməsi ərəfsinə kimi yazılın tədqiqatların böyük əksəriyyətində təkcə H.Cavidin deyil, romantiklərin hamisinin yaradıcılığı, əsasən, ədəbi-tarixi və ən başlıcası siyasi-sosiooloji istiqamətdə araşdırılıb, təqdim edilib. “Mürtəcə romantiklər”, “burjuva yazarları” və s. adlandıraraq ya əks tədqiqatə cəlb olunub, ya da əsərləri qadağan edilib. Yalnız 1950-ci ilin sonlarında əsərləri üzərinə qoyulan “tabu götürülmüş” (4, 237).

Buna baxmayaraq milli ədəbiyyatşünaslığımızda cavidşünaslıq deyilən çox maraqlı və zangın bir sahə yaranmışdır ki, burada H.Cavid şəxsiyyətinə, yaradıcılığına aid yüzlərlə ədəbi-təqnid məqalələr, elmi-tədqiqat əsərləri, monoqrafiyalar, xatirələr yazılmışdır. Onlarda tədqiqatçı alımlar, ədəbi təqnidçilər, yazıçılar, bu mövzuya müraciət etmişlər. Ə.Şərif, S.Hüseyn, C.Cabbarlı, H.Zeynally, Ə.Nazim, M.Quliyev, M.Hüseyn, M.Arif, C.Xəndan, Ə.Masudoğlu və M.Cəfər ilk tədqiqatçılarındandır. Lakin əksər cavidşünaslar bu sahədə M.Cəfərin tədqiqatlarına daha çox önem verirlər. Məsələn, görkəmli alim C.Xəndan M.Cəfərin “Hüseyin Cavid” monoqrafiyası haqqında yazırırdı: “Cəsarətlə demək olar ki, heç bir alim Cavid yaradıcılığını bu

genişlikdə tədqiq və təhlil etməmiş, onun haqqında bu qədər yeni söz deməmişdir. Alim bu əsərində Cavidin düzgün qiymətləndirən tədqiqatçılarla onu başa düşməyən cizmaqaraçları ayırdı edə bilmışdır” (10, 45).

Yuxarıda adlarını sadaladığım tədqiqatçılar H.Cavid yaradıcılığın müxtəlif prizmadan yanaşmış və qiymət vermişlər. Məsələn, M.Hüseynə nisbətən H.Zeynallı, M.Quliyev H.Cavid yaradıcılığına, şəxsiyyətinə obyektiv yanaşmışlar. H.Cavidin şəxsiyyətinə və irlsinə gah çox qərəzli, (1920-ci ildən-1950-ci ilin sonlarına kimi) gah da nisbətən obyektiv (1960-ci illərdə) qiymət verənlərdən biri da M.Hüseyn olmuşdur. M.Hüseynin ədəbi tənqidə göldüyü vaxt (1920-30-cu illər) “ədəbi tənqid sinifi mübarizə, ağır ittiham silahına çevrilmişdi” (5, 12). Çox təssüflər ki, başda M.Hüseyn olmaqla əksər tənqidçilərimiz vulqar sosioloji tənqidin təsiri altına düşərək milli tənqidin düşündürəcəyə qənim kasılmışdı. Bu da əsl həqiqətləri tam şəkildə ortaya qoymağa imkan verməmişdi.

Tənqidçi T.Salamoğlu “Ədəbi tənqid tarixinə-dair portret öcerkləri” adlı əsərində ədəbi-bədii yaradıcılığın sinifi yanaşma haqqında yazır: “Hər bir dövrün tənqidini onun öz metodoloji prinsipləri və tarixi şəraitin səciyyəsi nəzərə alınmaqla qiymətləndirilə bilər. 20-30-cu illər tənqidinin metodoloji əsasında dayanan aparıcı prinsiplərdən biri bədii yaradıcılığın sinifi yanaşma olmuşdur. Sovet siyasi rejimi ədəbiyyataya ideoloji təbliğat vasitəsi kimi yanaşlığından onun sinifi dünyagörüşü əsasında yaradılması tələbini birmənəli olaraq irəli sürmüştür”. Burada yazarın ictimai, siyasi hadisələrə hansı dünyagörüşü mövqeyindən yanaşması əsas götürüldür və onu proletar yazarına çevirmək üçün ədəbi tənqidin qarşısında duran əsas vazifə idi. Ədəbi tənqid istadiyinə nail olmadıqda ağrıtılım silahına çevrilirdi.

Bu ittihamlar “sənətə sinifi ziddiyyətlərin bədii ifadəsi prizmasından baxan M.Hüseynin “Ədəbi döyüşlər”ində açıq-aydın əks etdirilib. Odur ki, bu əsəri sadəcə məqalələr toplusu adlandırmaq olmaz. Ədəbi prosesə ideoloji, elmi-analitik yanaşma konteksti M.Hüseynin milli-tarixi varlığı nihilist, qərəzli münasibətini ortaya qoyur. Amma çox təssüflər ki, T.Salamoğlu “Ədəbi tənqid tarixinə dair portret-öcerklər” adlı dərs vəsaitində (2011) M.Hüseynin bu sahədəki fealiyyətini “onun ədəbi prosesə, sənətkarlara subyektiv və qərəzli münasibətdən yox, dövrün ədəbiyyat siyasətindəki məhdudluqdan irəli geldiyini” söyləyir. Lakin onun ədəbi-tənqidli fealiyyəti ilə tanış olarkən “klassik irsə münasibətdə yol verdiyi ayıntıları” (N.Qəhrəmanlı) xüsusən də “H.Cavidin şəxsiyyəti və irlsi məsələsində ... qərəzliliyi ilə fərqlənirdi” (T.Salamoğlu).

“Ədəbiyyat və incəsənət” qəzeti 26 oktyabr 1957-ci il tarixi sayında çap olunan məqaləsində digərlərinə nisbətən H.Cavidin nəinki yaradıcılığını, hətta özünü “son dərəcə mürekkeb və ziddiyyətli bir şəxsiyyət” adlandırır, sovet məfkurəsini qəbul edə bilməməkdə günahlandırır, sovet hakimiyyətinin ilk

illerində tərəddüdlər içinde yaşadığını vurgulayırdı. M.Hüseyn kimi bəzəi tədqiqatçılar da buna “məfkurəvi tərəddüd ilları” deyirdilər. Bəzilərinin fikrincə, bu tərəddüd dövrü daha əvvəllərdən, “1905-ci ildən başlanıf, 1917-1926-ci illərdə isə qabarıq şəkildə nəzərə çarpır” (C.Xəndan), bəziləri isə bu tərəddüdü 37-ci ilə kimi davam etdiyindən H.Cavidin “inqilab epoxasının şairi ola” bilməməkdə (Ə.Vəliyev) qısayırdırlar.

Əslində, H.Cavid “ədəbiyyat tarixində düz bir xəttlə, ziddiyyətsiz, bütün ömrü boyu bir istiqamətlə irəliləyən, yaradıcılıq tərəddüdü və şübhələri keçirməyən böyük bir sənətkar olmuşdur. Nə rus, nə Şərq, nə Qərb ədəbiyyatından elə bir böyük şəxsiyyətin adını çəkmək olmaz ki, o, belə bir məhdud yolla inkişaf etmiş olsun” (7).

M.Hüseynin 26 oktyabr 1957-ci ildə çap edilən bu məqaləsi surət markizm-leninizm ideologiyasına uyğun yazılib. Müəllif “Heyət”, “Füyuzat”, “Şəlalə”, “Dirilik” kimi milli ruhlu mətbət orqanlarını “müraciət burjuaziya ideologiyasının manəfəyini müdafiə edən” (7) mətbuat adlandıraq yəterinə tənqid etdiyi bir halda, qəribər sonda H.Cavid və M.Hadi haqqında obyektiv fikir söyləyir. “İndi Hadi və Cavid kimi sənətkarlardan intina etmək yox, onları düzgün tədqiq edib öyrənmək və gənc nəslə tanıtmaq lazımdır” (7) təklifini irəli sürür.

Unutmayaq ki, hər dövr, nəsil öz məqsədləri, ictimai meylləri üçün keçmiş irlərdə bir dəlil, bir dayanacaq axtarır” (8,12). Amma çox təssüflər ki, 20-ci illərdən ədəbi tənqidin, fəlsəfi fikrin, teatrşünaslığın tədqiqat obyekti olan H.Cavidə bərəast verildikdən bir neçə illər sonra da tədqiqatçılarından bəziləri onun irlsinə obyektiv yanaşmadılar. Yenə də qismən hakim partianın ideologiyası özüni bürüzə verirdi. Məsələn, tədqiqatçı alim Məmməd Cəfər 1960-ci ildə yazdığını görə: “Cavidin inqilabdan əvvəlki yaradıcılığı çox ziddiyyətli və zəif idi” (12, 10). Halbu ki, alimin “zəif və ziddiyyətli” adlandırdığı bu dövrda H.Cavid istor poeziyasında, dramaturgiyasında, istorşa də publisistikasında artıq çox güclü əsərlərini yaratmış, ədəbi aləmdə yəterinə tanılmış, qüdrətli bir söz sahibi idi.

Digər bir tədqiqatçı alimin fikrincə: “...1914-15-ci illərdə Hüseyn Cavid böyük yaradıcılıq tərəddüdləri və ziddiyyətləri keçirirdi. O, elə bir dildə, elə bir estetik meyarla yazıb yaradırdı ki, əsərləri onun öz şair qəlbi və düşüncəsinin tələblərinə cavab verir, lakin xalqın, zəhmətkeşlərin böyük əksriyyətini düşündürüb məşğul edə bilmirdi” (6) deyərək tənqid edən mülliif “Cavid əsərlərindəki romantik boyaları tündləşdirir, oradakı həssas sənətkar duygusunu yanlış yola sövq edirdi” (6) söyləməklə ədibin səhv yolda olduğuna işarə edilirdi.

Əslində, H.Cavid inqilabdan əvvəl ədəbi mühitdə mükəmməl bir söz sahibi kimi tanınmaqdə idi. İngilabdan sonra isə xüsusi də “...20-ci illərin ortalarından 30-cu illərin əvvəllerinə qədər Azərbaycanın dahi şairi,

dramaturqu H.Cavid yaradıcılığının çıxıqlanma, zirvəyə yaxınlaşma dövrü” (1, 5) olduğunu əksər cavidşünaslar iddia edirdi və bu baxımdan onlar çox haqqıdlırlar. Çünkü xalqını maarifə, elmə, yeniliyə, azadlığ səsleyən müəllifin bu əsərləri həm məzmun, həm də mövzu baxımından yüksək sənətkarlıqla qələmə alınan əsərlərdir. Birdəki inqilabda qədərkı dövrə kimi artıq Azərbaycan ədəbi mühitində H.Cavid romantik ədəbi məktəbin ən istedadlı nümayəndəsi kimi böyük şöhrət qazanmışdı və hətta bəzi tədqiqatçıların fikrincə, “Azərbaycana Türkiyədən romantizmin toxumunu gətirən də H.Cavid” olmuşdur (2, 17).

Elə ona görə də sovetlər dövründə marksist-bolşevik siyasi düşüncəyə əsaslanan vulqar-sosiooloji tənqid uzun illər H.Cavidə qarşı amansız olmuşdur. Ədəbiyyatşunasın alim Yaşar Qarayev yazırıdı: “Cavid-zaman münasibətlərinin bəlkə də ən mürəkkəbi, təzadlısı və iibrətlisidir. Bu mürəkkəblik Cavidin yaşayış-yaratdığı tarixi epoxanın öz narahlığı ilə, öz firtına və inqilablari ilə aşınılmışdır və dolayı inikası (vulqar və bayağı ifratları ilə bərabər) bəzən Caviddən də çox cavidşünaslığın axtarışlarında tapılmışdır” (11, 6).

Danılmaz bir həqiqət var ki, “Siyasi tələblər böyük əsərlərdə özünə bir dayanacaq tapmadıqda, o əsərləri qiymətdən sala bilmir. Belə əsərlər insan ruhunun, insan psixologiyasının daha dərin qatlarına təsir etdiyi üçün siyasi tələblərin hökmüնə tabe deyildi” (9, 12). Bax elə ona görə heç bir qadağa, təzyiq H.Cavidi oxucularının qəlbindən və zamanın yaddaşından silib ata bilmədi. H.Cavid yaradıcılığı çoxşaxəli olduğundan onun yaradıcılığına həsr edilən tədqiqatlar da müxtəlif istiqamətləri şata edir və keçən əsrin 20-ci illərindən ədəbi tənqidin, fəlsəfi fikrin, teatrşünaslığının, ədəbiyyatşünaslığın tədqiqat obyektinə çevrilmişdir.

Ədəbiyyat

1. Cavidşünaslıq. II cild (araşdırma toplusu). Bakı: 2012, 255 s.
2. Cavidşünaslıq. III cild (araşdırma toplusu). Bakı: 2012, 183 s.
3. Cəfər Cəfərov. Azərbaycan dram-teatri. Bakı: Azərnəşr, 1959, 416 s.
4. Əhmədov Bədirxan. XX əsr Azərbaycan ədəbiyyatı tarixi, 3 cild, II cild. (Dərslik). Bakı: 2010, 436 s.
5. Əhmədov Bədirxan. XX yüzil Azərbaycan ədəbiyyatı; mərhələlər, istiqamətlər, problemlər. Bakı: 2015, 550 s.
6. “Ədəbiyyat və incəsənat” qəzeti, 28 oktyabr 1956.
7. “Ədəbiyyat və incəsənat” qəzeti, 26 oktyabr 1957.
8. Əsgərzadə Lütviyyə. H.Cavidin epistolaları irsində avtobioqrafik məqamlar. AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat macmuası. Əsərləri-xüsusi buraxlış. XXVI cild. Bakı: Elm, 2015, 318 s.
9. Hacıbəyov Üzeyir. Seçilmiş əsərləri. Bakı: Yaziçi, 1985, 650 s.

10. Hacıyev Rəfiq Zəka. XX əsr Azərbaycan romantizminin estetik prinsipləri. Namizədlik dissertasiyası. Bakı: 1967, 256 s.
11. Məmmədli Qulam. Cavid ömrü boyu. Bakı: Yazıçı, 1982, 296 s.
12. Məmməd Cəfər. Hüseyin Cavid. Bakı: Azərnəşr, 1960, 262 s.